

# ULDUZ

WWW.AYB.AZ  
WWW.AZYB.NET

AYLIQ ƏDƏBİYYAT DƏRGİSİ  
FEVRAL 2015



L.00

Elhərə Akimovanın  
ekspertizası

✓ Azər Fəraqı:  
haqqında və qəzəlləri

✓ "Variatiya"dan  
növbəti müsabiqə

✓ "1(oğlan) + 7(qız)"ın  
müzakirəsi

✓ Şeir vaxtı

Laura Cəbrayıllıdan  
iki hekayə

✓ Cənnət xanımının  
"III Riçard"

✓ Tərcümə saatı

✓ Gənc yazarlar üçün  
nezəriyyə dərsi

✓ Dərgidə kitab



## Rafiq YUSİFOĞLU

### MƏNİM DÜŞUNCƏM

İçimdə arzular  
köz kimi işarır  
həsrətlə baxışların  
yadına düşünçə.  
Qaranlıq qəlbimi  
ay kimi nurlandırır  
fikrim, düşüncəm...  
Gözlərim önündən  
səninlə birgə qalxdığım dağlar,  
səninlə birlikdə köksündən  
su içdiyim dərələr keçir.  
Gözlərim önündən  
nə qədər könül oxşayan  
mənzərələr keçir.  
Həmişə məettəl qalsam da  
dünyanın işinə,  
zəngin bir insana  
çevrilmişəm  
düşüne-düşünə...  
Fikirlərimə borcluyam  
istidə töysümürəmsə,  
soyuqda üzümürəmsə.  
Sahibinə çevrilmişəm  
nəyi düşünmüşəmsə,  
kimi düşünmüşəmsə...  
Mənim ürəyim-

bəzən gümanlar,  
bəzən şübhələr,  
dumanlar içindədi.  
Ancaq nə yaxşı ki,  
düşüncəm  
dünyanı gözəlləşdirmək  
güçündədi...

\*\*\*

Məcrasından  
çıxan çaylar  
əvvəl-axır  
öz axarına qayıdır.  
Ömürdən gedən  
illər, aylar  
adamda qəribə  
duygular oyadır...  
İllər arzuları dəniz eləyir,  
İllər bir-birini əvəz eləyir...  
İlləri nə yelə vermək,  
nə də ömrün boyu  
özünle daşmaq olur.  
On yaşı tek bircə dəfə.  
İyirmi yaşı tek bircə dəfə,  
otuz yaşı ... tək bircə dəfə  
yaşamaq olur.  
Heç nə, heç nə geri dönür,  
həyat öz axarındadı.  
Kimi ömrünün əvvəlində,  
kimi ömrünün axırındadı...

\*\*\*

Ağaclar, budaqlar,  
otlar, böcəklər - möcüzə!  
Yaxımlar, uzaqlar,  
güllər, çiçəklər - möcüzə!  
Yel əsəndə dənizlər, göllər  
cılvelənib danişir.  
Gündüzlər günəş nur saçır,  
geçələr ulduzlar sayırı.  
Göylər şimşek qayçısıyla  
buludları biçir.  
Ürayındən quş olub  
göylerə uçmaq arzusu keçir...  
Dünyanın gözəlliyi  
gözlərimin qarasına çökür.  
Buluqlar yağış fırçasını uzadıb,  
çəmənlərdə sehrlı tablolar çəkir...  
Ulu Yaradan özü  
kəməyim olsun,  
ulu Yaradan özü  
yetsin dadıma!  
Sevinirəm ki,  
quş deyiləm,  
böcək deyiləm,  
adamam...  
Güllərin, çiçəklərin  
rənginə vurulmuşam.  
Çayların, şəlalələrin  
ahenginə vurulmuşam...  
Gözəlliyi duymayan  
gərək bu dünyani  
tərk eləsin!  
Allah insanı  
ona görə yaradıb ki,  
dünyanın gözəlliyiini,  
Yaradanın böyüklüyünü  
dərk eləsin!...

### MEŞƏDƏ GÖZİRƏM

Meşədə gəzirəm,  
ürəyim danışır,  
dodaqlarım susur, susur...  
Payız bu yerlərə  
ilk qədəmlərini basır,  
budaqlardan sarı-sarı  
yarpaqlar asır...  
Onların hərəsi bir himə bənddi,  
düşməyə hazırı, hazır...  
Giləmeyvelərin kirpiyində  
yaş gilələnib,  
Elə bil sevdalı ürəyim  
gül ələnib...

\*\*\*

Son bahar yay güllərini  
soldurub.  
Torpaqdan isə  
yamyاشıl otlar,  
payız çiçəkləri baş qaldırıb.  
Meşələrə, bağlara  
payızın nəfəsi dəyib,  
yarpaqlar saralıb öz vaxtında...  
Qiş isə Şahdağın zirvəsində  
bardaş qurub,  
əyləşib öz şahlıq taxtında...

\*\*\*

Ömür boyu göynəyirik,  
boğuluruq ah içində.  
Biz günahsız doğuluruq,  
ölürük günah içində...

## QARA, AĞ

İnsan qocalanda  
qara saç da,  
sarı saç da,  
xurmayı saç da  
ağ olur.  
İnsanların hamisının  
son məkanı  
torpaq olur...

\*\*\*

Aydınlıq bir gecedir.  
Göy üzünü səyrəşan  
ulduzlar bəzəyir.  
Onların suya düşən əksi  
payız yarpaqlarına bənzəyir...

TƏNHALIQLA  
BAŞ-BASA

Əbədiyyətə qədər  
uzanacağına inandığım yol  
qəfletən qırıldı  
çəkilib tarıma...  
Yenə də yol ayrıncında  
tənhalığla baş-başayam...  
Sona qədər mənimlə  
gede bilməyənlərin acığına  
yaşayam gerək,  
sevdalı bir ömür yaşayam!

## QƏM

Qəm –  
körpə bir sevincin  
bələyiidi.  
Qəm –  
səngimək bilməyən  
həsrət küləyidi...  
Qəm –  
üstünə xatirələr yazılıan  
kino ləntidi.  
Qəm –  
sevinc heykəlinin  
postamentidi...  
Qəm –  
Sevgi kəhkəşanının  
şəfəq saçan ulduzudu.  
Qəm –  
sevincin duzudu...



## Rəşid FAXRALI

## XƏNCƏR

Yarımqararlıq otaqda cavan bir qız gah açmadığı  
yatağına uzanır, gah durub pəncərədən eşiyi dinşəyirdi...

Gecənin səssizliyi ruhu candan aralayırdı...

Canını səksəkə bürüdü. Ürəyində yozumsuz,  
dolaşığa düşmüş gümanlar qımlıdanı, dərtində, çir-  
pındı. Bir az qorxdu, bir az hövlləndi. Cincirini da  
çıxartmadı. Çağırısa, hoyuna kimsə yetməyəcəkdi.  
Hərə öz başının hayındaydı. Bu neçə ildə bu günə  
düşməmişdi. Bəzəzi qorxdığı, eyməndiyi vaxtlar  
olmuşdu, ancaq ötərgi. Anası ələndən bəri – bir  
ildən çoxuydu – paltalar yatırıdı. İndi da geyinikliydi.  
Yorğanı üstündən atdı, pəncərədən eşiyo boylandı.  
Gecə yarı olmuşdu. Evləri baş yoldan bir az aralı  
olsa da, yola çıxanları, qaçanları, haray-həşirlə  
vurnuxanları seçirdi...

Kimsə var gücüylə qışqırırdı:

– Ermənilər kəndə girir! Kəndə girir! Tez çıxın!

Cıxiynn!!!

Atası keçən il ermənilərlə döyüsdə öldürül-  
mişdi. Az sonra anası xəstələnmiş, bir ayın içinde  
şam kimi sənmüşdü. Qardaşı ilə tək qalmışdı.  
Ermənilər kəndə vaxtılı-vaxtsız hücumlar edir, camaatin  
gözünü qorxutmaq, vahiməndirib doğma ocağından,  
yerindən-yurdundan oynatmaq istəyirdi. Döyüslər-  
də ölen də olurdu, ağrı-yüngül yarananlar da.  
Həlak olanları qardaşı Tahirin yaşıdları evəz eləyir-  
di. Tahir də orta təhsili yarımcı qoyub kəndin  
müdafiasına getmişdi.

Təkklikdən bezənda, eymənəndə qapıbir qonşuları  
Gülsənəmgilə gedirdi. Gülsənəmin əri döyüsdə  
həlak olmuşdu, beş yaşı oğluyla tək yaşayırıdı.  
Gecədən keçən kimi səhbətləşir, dərdləşiridilər.  
Gülsənəm üz vururdu, minnət eləyirdi:

– Qapı-qapıya, işiq-işığa gor qonşusuyaq, a  
qızım. Dörd divar arasında gecəni səhər eləyənə  
kimi üreyin üzülər. Axırımdə Səlmi bacının üzünə  
necə baxaram? Bızdə qal, işıqlaşanda gedərsən. Mən  
də təkəm, bir-birimizə həyan olarıq.

Ata yurdunu hənərsiz qoymurdu:

– Qala bilmərəm, Gülsənəm xala. Qəti qala  
bilmərəm. Divarlar üstümə yerisə də, qorxu-hürkü,  
səksəkə qurdənəşəyə dönüb canımı daraşsa da, qala  
bilmərəm. Dədəmin-cijimin sağlığında qıfil-kılıd ta-

nımayan qapımızı bağlamaram. Heç bağlıyammaram  
– deyirdi.

İndi təntimışıdı. Ev-ev dolaşan haray-qışqırıq  
camaatin qolundan yapışib evindən çıxardı, yola  
çəkirdi. Yolun biri Ağdama aparırdı, biri qonşu  
kəndlərə. Ermənilər kəndə giriblərsə, yolun ikisi də  
təhlükəli olacaqdı. Evdən çıxmaliydi...

Qapının ağızında ayaq saxladı. Bir hovurluguna  
ötənlərdə ata-anasının, qardaşının nəfəsiylə hənirlə-  
nən otağı boylandı. Gözü divardan asılmış xəncərə  
sataşdı. Atasının xəncəriydi. Ona da atasından qal-  
mışdı. Gözəcəli bu xəncəri divardan asılı görmüşdü.

Ötən il Bakının bircə zəngi ilə Kosalıda da  
camaatin olan-qalan silahını yağımışdır. Özümü-  
zünkülər yiğmişdi. Onda atası evdə yoxuydu, anası  
xəncəri ot tayasının altında gizlətmışdı. Ara sakitlə-  
şəndən sonra üzə çıxartmışdır. Qını nəm şəkmişdi,  
özü bir az pas atmışdı. Atası kəndin müdafiəsiyən  
gedəndə anası xəncəri yastığının altına qoyur, səhər  
açılanda yenidən divardan asırdı. Anasından sonra  
xəncəri divardan o götürür, divardan o asırı.

Uşağdı. Gözü görünce maraq gücə gəldi. Baxmaq  
istədi. Atasının onu “püfa-püflə” saxladığım görmüşdü.  
Götürüb “eninə-uzununu” baxmaq, necə kəsər  
oldığını” öyrənmək istəmişdi. Anası gələndə  
təntimindən əlindən salmışdı. Anası cığır-bağır sa-  
londa qoparağını götürmüdü:

– Gün kösöyə dönmüşün tutduğu işə bax! Atan  
gələr, əllərini kəsər. Ona toxunma! Uşaqsan, uşaq  
yerində otu!

Xəncəri götürüb otaqdan çıxdı.  
Bayaqlı haray indi kəndin aşağılarından gəlirdi.

Həyətdə ayaq saxladı. Ürəyi ucunurdu. Qardaşı  
postlara gedəli mehrini Toplan çağırıldıqları itə  
salmışdı. Onu özünə həyan bilirdi. Toplan gecənin  
bir aləmində zingildəyəndə, görünən qaraltıya darti-  
nanda oyanırdı. Pəncərədən eşiyo boylanırdı. Toplanın

